

Sahələr mühasibat uçotu fənnindən imtahan testləri (Qrup 30, 30 A)

Müəllim: Vəzirova Çimnaz

1. Xüsusi kapital nəyi əks etdirir ?

- A) Səhmdarların iddia etdiyi aktivlərdə olan payı
- B) Kreditorlarına iddia etdiyi aktivlərdə olan payı
- C) Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı
- D) Debitorların iddia etdiyi aktivlərdə olan payı
- E) İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı

2. Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 533 | kredit | 223 |
| B) debet | 223 | kredit | 533 |
| C) debet | 533 | kredit | 222 |
| D) debet | 533 | kredit | 225 |
| E) debet | 533 | kredit | 221 |

3. İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 201 | kredit | 533 |
| B) debet | 103 | kredit | 533 |
| C) debet | 111 | kredit | 533 |
| D) debet | 761 | kredit | 533 |
| E) debet | 202 | kredit | 533 |

4. Malsatana çatmalı olan cərimə məbləği necə hesablanır?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 731 | kredit | 531 |
| B) debet | 731 | kredit | 545 |
| C) debet | 218 | kredit | 531 |
| D) debet | 731 | kredit | 801 |
| E) debet | 731 | kredit | 218 |

5. Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda necə əks etdirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 343 | kredit | 334 |
| B) debet | 801 | kredit | 333 |
| C) debet | 301 | kredit | 334 |
| D) debet | 341 | kredit | 334 |
| E) debet | 302 | kredit | 311 |

6. Kapitalın tərkibinə nə daxildir ?

- | | |
|--|--|
| A) Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət | |
| B) Təsisçilərdən alınan uzunmüddətli borclar | C) Nizamnamə kapitalı |
| D) Bölüşdürülməmiş mənfəət | E) Gözlənilən ödəmələr üçün ehtiyatlar |

7. Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir ?

- | | |
|------------------------------------|----------------------------------|
| A) aktivlər, öhdəliklər və kapital | B) gəlirlər, xərclər və kapital |
| C) gəlirlər, öhdəliklər və xərclər | D) aktivlər, kapital və gəlirlər |
| E) aktivlər, gəlirlər və xərclər | |

8. Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır ?

- | | |
|---------------------------|------------------------|
| A) Gələcək iqtisadi fayda | B) Uzun xidmət müddəti |
|---------------------------|------------------------|

- C) Yüksək dəyəri D) Maddi-əşya forması E) Yüksək likvidlik

9.İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır ?

- A) Hazır məhsul B) Xammal C) Bitməmiş istehsal
D) Anbarda olan material E) Xammal və anbarda olan material

10 .Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir ?

- A) Satılmış malın maya dəyəri B) Əməliyyat xərci
C) Satış zamanı endirimlər D) Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri
E) Alıcının kommersiya xərcləri

11.Əsas istehsaldan buraxılan hazır məhsulların anbara daxil olması hansı yazılış ilə həyata keçirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 204 | kredit | 202 |
| B) debet | 201 | kredit | 207 |
| C) debet | 205 | kredit | 201 |
| D) debet | 204 | kredit | 205 |
| E) debet | 201 | kredit | 206 |

12 .Bitməmiş istehsalın faktiki qalıqı necə müəyyən edilir?

- A) Inventarlaşma metodu ilə B) Mühasibat uçotu məlumatları əsasında
C) Kalkulyasiya metodu ilə D) İkili yazılış metodu ilə E) Müstəqim

13 .Mühasibat uçotunda hazır məhsulların qiymətləndirilməsinin hansı üsulları mövcuddur?

- A) faktiki maya dəyəri ilə B) ilk dəyər ilə
C) qalıq dəyəri ilə D) bazar dəyəri ilə E) pərakəndə

14 .Hansı məhsullar yola salınan məhsullar hesab edilir?

- A) alıcılara yola salınan B) istehsaldan buraxılan
C) alıcılara yola salınan və dəyəri ödənilən D) anbarda saxlanılan
E) yola salınmaq üçün nəzərdə tutulan

15 .Hansı xərclər üstəlik xərclərə aid edilir?

- A) İdarəetmə işçilərinin əmək haqqı B) Texnoloji proseslərə sərf edilən enerji
C) Məhsul istehsalına sərf olunan materialların dəyəri
D) Əsas istehsal fəhlələrinin əmək haqqı E) Ümumtəsərrüfat

16 . Alış dəyəri ilə materiallar hansı hesabda uçota alınır ?

- A) 201 Material ehtiyatları B) 207 Digər ehtiyatlar
C) 206 Satış məqsədi ilə saxlanılan digər aktivlər D) 204 Hazır məhsul
E) 205 Mallar

17 .İnzibati xərclər hesabında hansı xərclər uçota alınır?

- A)İnzibati işçi heyəti üzrə xərclər B) Şübhəli borclar üzrə xərclər
C) Əsas istehsal xərcləri D) Yenidən qiymətləndirmə xərcləri
E) Qiymətdən düşmə üzrə xərclər

18. Hazır məhsul satışından maliyyə nəticələri hansı hesab vasitəsi ilə müəyyən edilir ?

- A) 601 sayılı Satış B) 701 sayılı Satışın maya dəyəri C) 202 sayılı İstehsal məsrəfləri
D) 611 sayılı Sair əməliyyat gəlirləri E) 631 sayılı Maliyyə gəlirləri

19 .Məhsul satışına çəkilən xərclər hansı hesabda qeydə alınır?

- A) 701 sayılı Satışın maya dəyəri B) 751 sayılı Maliyyə xərcləri C) 601 sayılı Satış
D) 711 sayılı Kommersiya xərcləri E) 721 sayılı İnzibati xərclər

20 .Hazır məhsul alıcıya yola salındıqda hansı sənədlə rəsmiyyətə salınır ?

- A) qaimə B) məxaric orderi C) mədaxil orderi
D) tələbnamə E) jurnal order

21. Materialların daxil olması hansı sənədlə qeydə alınır ?

- A) qaimə B) hesab-faktura C) tələbnamə-qaimə
D) ödəmə tapşırığı E) mədaxil orderi

22.Hazır məhsul hesabının debeti,əsas istehsalat hesabının krediti muxabirləşməsi nəyi ifadə edir?

- A)Məhsulun anbara qəbul edilməsi B) Məhsulun yüklənməsi
C) İş və xidmətlərin sifarişçi tərəfindən qəbul edilməsi D) Məhsul satışı
E) Xammalın istehsalata buraxılışı

23. Material ehtiyatlarının tərkibində hansı subhesab açıla bilər ?

- A)Xammal B) Kassa C) Əsas vəsaitlər D) Hazır məhsul E) Mallar

24 .Bölüşdürülməmiş mənfəət necə istifadə oluna bilər ?

- A)müəssisənin nizamnaməsinə və təsisədiçi sənədlərə uyğun olaraq ehtiyat,yığım,istehlak və digər xüsusi təyinatlı fondlara yönəldilə bilər
B) müəssisənin yığım fondlarına yönəldilə bilər
C) yalnız müəssisənin nizamnaməsinə yönəldilə bilər
D) müəssisə rəhbərinin sərəncamına əsasən istənilən məqsədlər üçün istifadə oluna bilər
E) yalnız təsisədiçi sənədlərə uyğun olaraq ehtiyat,yığım,istehlak və digər xüsusi təyinatlı fondların yaradılmasına yönəldilə bilər

25. Hansı gəlirlər satışdan kənar adlanır ?

- A) Müəssisənin bilavasitə əsas fəaliyyəti ilə bağlı olmayan gəlirlər
B) Planlaşdırılmayan gəlirlər
C) Müəssisənin bilavasitə əsas vəsaitlərin satışı ilə bağlı olmayan gəlirləri
D) Müəssisənin istehsal gəlirləri ilə bağlı olan gəlirləri
E) Müəssisənin əsas fəaliyyəti ilə bağlı olan gəlirləri

26 .Məsrəflərin qiymətləndirmə üsuluna görə məsrəflər hansı metodla uçota alınır ?

- A)Faktiki,normativ və plan maya dəyəri B) Normativ
C) Tam və məhdud maya dəyərləri üzrə D) Mərhələ və sifariş metodları E) Heç biri

27 .Məsrəflərin uçotunun əsas vəzifələrinin həyata keçirilməsi üçün məsrəflərin uçotu hansı əsas prinsiplər nəzərə alınmaqla təşkil edilməlidir ?

- A)məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması
B) maya dəyərinin aşağı salınması ehtiyatlarının aşkar edilməsi
C) istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma,normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi
D) əsas maddələr üzrə faktiki məsrəflərin vaxtılı-vaxtında və düzgün əks etdirilməsi
E) müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək

28 .Ümumistehsal xərclərinə hansılar aid edilir?

- A) şərti-dəyişən xərclər B) dolayı xərclər C) dəyişən xərclər
D) şərti daimi xərclər E) daimi xərclər

29 .Satışdan olan mənfəət necə hesablanır ?

- A) Satılmış məhsulun tam maya dəyərindən istehsal maya dəyərini çıxmaqla
B) Satılmış məhsulun tam maya dəyərindən toplam ticarət güzəştini çıxmaqla
C) Satılmış məhsulun tam maya dəyərindən güzəştləri çıxıb nəqliyyat xərclərini əlavə etməklə
D) Satılmış məhsulun tam maya dəyərindən satış məbləğini çıxmaqla
E) Satılmış məhsulun tam maya dəyərindən ticarət güzəştinin məbləğini çıxmaqla

30 .Hansı məsrəflər xərc elementi adlanır ?

- A) Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
B) Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılan məsrəflər
C) Tərkib hissələrinə ayrılmayan məsrəflər
D) Mal-material qiymətlilərinin istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
E) Kapital qoyuluşuna çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər

31 .Maliyyə nəticələri hesabına ödənilən vergilər uçotda necə əks olunur?

- | | | | |
|-----------|-------|--------|-------|
| A) debet | 801 | kredit | 521 |
| B) debet | 171.1 | kredit | 521 |
| C) debet | 521 | kredit | 171.1 |
| D) debet | 801 | kredit | 171.1 |
| E) debet | 334 | kredit | 521 |

32.Mühasibat uçotunun təşkili dedikdə nə başa düşülür ?

- A) Mühasibat uçotunun təşkilinə dair əsas qayda və üsullara riayət etmək
B) Mühasibat uçotu və hesabatının beynəlxalq standardının tətbiqinə nail olmaq
C) Mühasibat uçotunun prinsiplərinə riayət etmək
D) Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununun mühasibathıqın aparılmasına dair qarşıya qoyulan tələblərə riayət etmək
E) Mühasibat uçotunun aparılmasının əsas variantlarını seçmək

33.Mühasibat uçotunun təşkilinə kim cavabdehlik daşıyır ?

- A) Təşkilatın rəhbəri B) Baş mütəxəssis
C) Sahibkar D) Yuxarı təşkilat E) Baş mühasib

34.Məhsulun tam istehsal maya dəyəri necə hesablanır ?

- A) Ümumtəsərrüfat xərcləri nəzərə alınmaqla B) Kommersiya xərcləri nəzərə alınmaqla
C) Satış xərcləri nəzərə alınmaqla D) Ümumtəsərrüfat və satış xərcləri nəzərə alınmaqla
E) Ümumistehsalat xərcləri nəzərə alınmaqla

35..Mənfəətin həcmi və rentabelliği nədən asılıdır ?

- A) bilavasitə maya dəyərindən B) bilavasitə ümumistehsal xərclərindən
C) bilavasitə istehsalın həcmindən D) bilavasitə birbaşa məsrəflərdən
E) bilavasitə dolayı məsrəflərdən

36.Məsrəflərin uçotunun kalkulyasiya varinatı nəyi nəzərdə tutur ?

- A) məsrəflərin müstəqim və qeyri müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun tam maya dəyərinin hesablanmasını

- B) müstəqim və qeyri müstəqim məsrəflərin dəyərinin hesablanması
- C) müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
- D) qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanması
- E) sabit və dəyişən məsrəflərin maya dəyərinin kalkulyasiyasında amortizasiyasız hesablanması

37. Məsrəflərin tam maya dəyəri üzrə uçotu zamanı müəssisənin hansı məsrəfləri məhsulun maya dəyərinə daxil edilir ?

- A) bütün məsrəflər (daimi və dəyişən, müstəqim və qeyri müstəqim)
- B) ümumistehsalat və ümumtəsərrüfat xərcləri
- C) yalnız daimi və dəyişən məsrəflər
- D) yalnız müstəqim və qeyri müstəqim məsrəflər
- E) material və əmək məsrəfləri

38. Müəssisənin bilavasitə istehsal və satışla bağlı olmayan fəaliyyətinin həyata keçirilməsinə çəkdiyi əsaslandırılmış məsrəflər necə adlanır?

- A) Satışdankənar xərclər
- B) Ümumistehsalat xərcləri
- C) Kommersiya xərcləri
- D) İstehsalatdan kənar xərclər
- E) Ümumtəsərrüfat xərcləri

39. Hansı məsrəflər müstəqim məsrəflərə aid edilir ?

- A) Xammal və materiallar
- B) Əmək haqqı
- C) Ümumistehsalat xərcləri
- D) Ümumtəsərrüfat xərcləri
- E) Əmək haqqına görə sosial təminatla ayırmalar

40. Əsas istehsalat işçilərinə əmək haqqı hesablanmışdır əməliyyatına necə yazılış verilir?

- | | | | |
|----------|-------|--------|-------|
| A) debet | 202/3 | kredit | 533 |
| B) debet | 533 | kredit | 221 |
| C) debet | 202/3 | kredit | 531 |
| D) debet | 533 | kredit | 202/3 |
| E) debet | 202/3 | kredit | 221 |

41. İstehsalat məsrəflərin uçotunun təşkilində hansı hesablar əsas hesab edilir?

- A) Əsas istehsalat
- B) Ümumtəsərrüfat xərcləri
- C) Ümumistehsalat xərcləri
- D) Köməkçi istehsalat
- E) Tədavül xərcləri

42. Mənfəət və zərər haqqında hesabatda hansı göstəricilər əks etdirilir?

- A) əsas əməliyyat gəliri
- B) dövriyyədən kənar aktivlər
- C) ehtiyatlar
- D) nizamnamə kapitalı
- E) dövriyyə aktivləri

43. Nizamnamə üzrə ehtiyat kapitalın formalaşdırılması hesablarda necə əks etdirilir?

- | | | |
|----------|-----|---|
| A) debet | 343 | “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət” |
| kredit | 334 | “Nizamnamə üzrə ehtiyat” |
| B) debet | 801 | “Ümumi mənfəət” |
| kredit | 333 | “Qanunvericilik üzrə ehtiyat” |
| C) debet | 301 | “Nominal kapital” |
| kredit | 334 | “Nizamnamə üzrə ehtiyatlar” |
| D) debet | 343 | “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət” |
| kredit | 301 | “Nominal kapital” |
| E) debet | 341 | “Elan edilmiş dividendlər” |
| kredit | 334 | “Nizamnamə üzrə ehtiyat” |

44. Ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- A) Hesabat dövrünün zərərlərini örtmək üçün səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- B) Nizamnamə kapitalının artırılması üçün

- C) İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarılma müavinətlərinin verilməsi üçün
- D) Hesabat dövrünün zərərlərini örtmək üçün
- E) Səhmdarların xüsusi səhmlərin alınması üçün

45. Bölüşdürülməmiş mənfəət nədir?

- A) Müəssisənin dövrüyyəsində qalan, təsisçilərlə ödənilməyən dividendlər
- B) Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- C) Kreditor borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
- D) Müəssisənin gəlirləri və xərcləri arasında fərq
- E) Müəssisənin aktivlərinin qalığı

46. Mənfəət və zərər haqqında hesabatında xərclər necə tanınır?

- A) gəlirlər tanındıqdan sonra
- B) aktivlər tanındıqdan sonra
- C) öhdəliklər tanındıqdan sonra
- D) mənfəət tanındıqdan sonra
- E) passivlər tanındıqdan sonra

47. Mənfəət və zərərlər haqqında hesabatın elementlərinə aiddir ?

- A) gəlirlər və xərclər
- B) debitor borcları
- C) öhdəliklər
- D) aktivlər
- E) kapital

48. Mənfəət və zərərlər haqqında hesabda nə əks olunur ?

- A) müəyyən dövr ərzindəki gəlirlər və xərclər
- B) müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər
- C) hesabat dövrünə xərclər və xüsusi kapitalın vəziyyəti
- D) hesabat dövrünə aktivlərin, öhdəliklərin vəziyyəti
- E) müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki dəyişikliklər

49. İnventarlaşma kim tərəfindən aparılır?

- A) müəssisə rəhbəri tərəfindən təyin edilmiş xüsusi komissiya tərəfindən
- B) müəssisənin müdiriyyəti tərəfindən
- C) mühasibatın işçiləri tərəfindən
- D) maddi- məsul şəxs tərəfindən
- E) müdiriyyət və mühasibat işçiləri tərəfindən

50. Mühasibat hesabatının hansı növləri var?

- A) aylıq, rüblük və illik
- B) daxili və xarici
- C) ilkin və icmal
- D) daxili və xarici, ilkin və icmal
- E) rüblük və illik

51. Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- A) Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəştlərini əldə etmək üçün
- B) Xeyriyyə
- C) Vergi ödənişlərinin azaldılması üçün
- D) Müəyyən sabit gəlir əldə olunması üçün
- E) Xeyriyyə ödənişlərinin azaldılması üçün

52. Müəssisəyə daxil olan materiallar və mallar uçota necə qəbul edilir?

- A) faktiki maya dəyəri ilə
- B) bərpa dəyəri ilə
- C) əvəzləmə qiyməti ilə
- D) cari (bazar) qiyməti ilə
- E) uçot qiyməti ilə

53. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- A) Hazır məhsul
- B) Anbarda olan material
- C) Xammal və anbarda olan material
- D) Bitməmiş istehsal
- E) Xammal

54 .Satılmış məhsulların maya dəyəri necə hesablanır?

- A) Dövrün əvvəlinə ehtiyatların maya dəyəri +alınmış malların maya dəyəri –dövrün sonuna ehtiyatların maya dəyəri
B) Satış+ümumi mənfəət-dövrün sonuna ehtiyatların maya dəyəri+dövrün əvvəlinə ehtiyatların maya dəyəri
C) Dövrün əvvəlinə ehtiyatların maya dəyəri-alınmış malların maya dəyəri+dövrün sonuna ehtiyatların maya dəyəri
D) Gəlir- satılmış malların maya dəyəri-inzibati xərclər-vergilər ödənilməzdən əvvəl mənfəət
E) Satış- alınmış malların maya dəyəri+dövrün əvvəlinə ehtiyatların maya dəyəri-dövrün sonuna ehtiyatların maya dəyəri

55. Aşağıda göstərilən aktivlərdən hansı ehtiyatlara aid deyildir.?

- A) Qiymətli kağızlar B) Mallar C) Materiallar
D) Hazır məhsullar E) Yarımfabrikatlar

56. İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi hansı hesablarda qeydə alınır?

- | | | | |
|----|-------|-----|----------------------------|
| A) | debet | 611 | “Sair əməliyyat gəlirləri” |
| B) | debet | 731 | “Sair əməliyyat xərcləri” |
| C) | debet | 801 | “Ümumi mənfəət (zərər)” |
| D) | debet | 601 | “Satış” |
| E) | debet | 202 | “İstehsalat məsrəfləri” |

57. Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda necə aparılır?

- A) material istehsal ehtiyatları B) əsas vəsaitlər C) bitməmiş istehsalat
D) qeyri-maddi aktivlər E) yerinə yetirilən işlər və göstərilən xidmətlər

58. Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir?

- A) debet 202 “İstehsalat məsrəfləri”
B) debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”
C) debet 204 “Hazır məhsul ” D) debet 201 “Material ehtiyatları”
E) debet 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

59 .Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında necə əks etdirilir?

- | | | | | |
|-----|-------|-----|--------|-----|
| A) | debet | 801 | kredit | 601 |
| B) | debet | 701 | kredit | 601 |
| C) | debet | 801 | kredit | 611 |
| D) | debet | 601 | kredit | 801 |
| E) | debet | 341 | kredit | 601 |

60 .Maliyyə nəticələri hesabına ödənilən vergilər uçotda necə əks olunur

- | | | | | |
|-----|-------|-------|--------|-------|
| A) | debet | 801 | kredit | 521 |
| B) | debet | 521 | kredit | 801 |
| C) | debet | 334 | kredit | 521 |
| D) | debet | 171.1 | kredit | 521 |
| E) | debet | 521 | kredit | 171.1 |

61.Hansı məsrəflər qeyri-müstəqim xərclər adlanır?

- A) Yaranma anında konkret məmulatın maya dəyərində aid edilməsi mümkün olmayan məsrəflər
B) Konkret məhsul növünün istehsalı üzrə xərclər
C) İstehsalın həcmindən dəyişməsindən asılı olan xərclər
D) Maya dəyərində aid edilməsi mümkün olmayan məsrəflər

E) Məhsulların istehsalı üzrə xərclər

62. Mütləq inventarlaşmada hansı əmlaklar yoxlamaya cəlb edili?

- A) yerləşmə yerindən asılı olmayaraq bütün əmlaklar
B) pul vəsaitləri
C) istehsalat məsrəfləri
D) ancaq əsas vəsaitlər
E) əmtəə-material dəyərliləri

63. Obyektin əhatə dairəsinə görə inventarlaşma necə təsnifləşdirilir?

- A) Seçmə, dövrü, tam
B) Tam
C) Dövrü və tam
D) Seçmə
E) Tam və seçmə

64. Müəssisə öhdəlikləri kim qarşısında olan borcudur?

- A) Kreditorlar
B) debitorlar
C) Alıcılar
D) Xeyriyyə müəssisələri
E) Satıcılar

65. Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə nə aiddir?

- A) Mənfəət
B) Bankın uzunmüddətli kreditləri
C) Gələcək xərclər və ödəmələr üçün ehtiyat
D) Nizamnamə kapitalı
E) Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri

66. Debet 202 kredit 202 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- A) hazır məhsul anbardan alındıqda
B) hazır məhsul satıldıqda
C) materiallar silindikdə
D) materiallar istehsalata buraxıldıqda
E) hazır məhsullar silindikdə

67. Debet 202 kredit 201 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- A) materialların istehsalata buraxılmasını
B) materialların istehsalatdan silinməsi
C) materialların ilkin dəyərlə uçota alınması
D) materiallar anbara mədaxil edilmişdir
E) materialların daşınması xərclərinin hesablanması

68. Mənfəət və zərər haqda hesabatda nələrin edilməsi vacibdir?

- A) Satışdan daxil olan pul, əsas fəaliyyətdən mənfəət, maliyyə xərcləri
B) maliyyə xərcləri
C) vergilər
D) maliyyə öhdəlikləri
E) vergi öhdəlikləri

69. Hesabat formalarına nələr daxildir?

- A) balans, mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat
B) kapitalda gedən dəyişikliklər haqqında hesabat
C) mənfəət hesabatı
D) maliyyə hesabatı
E) pul vəsaitləri haqqında hesabat

70. Müəssisədə uçot siyasəti dedikdə nə başa düşülür?

- A) təsərrüfat fəaliyyətinin nəticəsini qruplaşdırmaq, yekunlaşdırmaq, cari uçotda əks etdirmək
B) müəssisədə mühasibat uçotunun aparılmasının təşkili
C) uçot prosesini avtomatlaşdırmaq
D) məlumatların ümumiləşdirilməsi
E) baş verən hadisələri sənədləşdirmək

71. İl ərzində alınmış hazır məhsul hansı qiymətlə mədaxil edilir?

- A) plan
B) həqiqi
C) müqavilə
D) bazar
E) normativ

72. Mühasibat hesabatı dedikdə nə başa düşülür?

- A) müəssisənin əmlak vəziyyətini təhlil etmək üçün məlumatlar
B) ancaq mənfəət haqqında dəqiq informasiya əldə etmək
C) mənfəət və zərər haqqında hesabatın tərtib edilməsi

- D) təsdiq olunmuş formada mühasibat uçotu məlumatlarına əsasən müəssisənin təsərrüfat fəaliyyətinin xarakterizə edilməsi
E) mühasibat uçotunun məlumatlarına əsasən müəssisənin maliyyə nəticələri

73. Debet 531 kredit 223 mühasibat yazılışı necə adlanır?

- A) malsatanların hesabına materialların dəyəri köçürülmüşdür
B) materiallar müəssisədən daşınmışdır
C) materiallar istehsaldan silinmişdir
D) materiallardan zərər əldə edilmişdir
E) malsatanlardan material alınmışdır

74. 536 hesabın adı necə adlanır?

- A) qısamüddətli kreditör borcları
B) uzunmüddətli kreditör borcları
C) büdcə ilə hesablaşmalar
D) materiallar
E) malsatan və podratçılarla hesablaşmalar

75. 437 sayılı hesabın adı necə adlanır?

- A) uzunmüddətli kreditör borcları
B) borc vəsaitləri
C) uzunmüddətli bank kreditləri
D) qısamüddətli bank kreditləri
E) qısamüddətli kredit borcları

76. Debet 202.3 kredit 533 mühasibat yazılışı nəyi ifadə edir?

- A) İstehsalatda işləyən işçilərə əmək haqqı hesablandıqda
B) Hazır məhsul anbara mədaxil edilmişdir
C) Debitor və kreditordlarda hesablaşmalar aparılmışdır
D) İstehsalatda işləyən işçilərə əmək haqqından sosial sığortaya ayırmalar edilmişdir
E) Material istehsalata daxil edilmişdir

77. Mühasibat hesabatında vacib olan məqsəd hansıdır?

- A) hesab dəqiq olmalı, müəssisə fəaliyyətinin fəsiləsizliyi
B) mənfəəti və satışı sənədlərdə yoxlamaq
C) maliyyə aktivlərini aşkar etmək
D) vergi öhdəliklərini tam əks etdirmək
E) zərəri hesablamaq

78. Xüsusi kapital nəyi əks etdirir?

- A) Səhmdarların iddia etdiyi aktivlərdə olan payı
B) Kreditörün iddia etdiyi aktivlərdə olan payı
C) Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı
D) Debitorların iddia etdiyi aktivlərdə olan payı
E) İşçi heyətinin aktivlərdə olan payı

79. Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində hansı xərclər əks olunmalıdır?

- A) birbaşa material xərcləri, birbaşa əmək haqqı xərcləri, dolay (üstəlik) istehsal xərcləri
B) birbaşa material xərcləri
C) birbaşa əmək haqqı xərcləri
D) üstəlik istehsal xərcləri
E) kommersiya xərcləri

80. Kapitalın tərkibinə daxildir?

- A) Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
B) Təsisçilərdən alınan uzunmüddətli borclar
C) Nizamnamə kapitalı
D) Gözlənilən ödəmələr üçün ehtiyatlar
E) Bölüşdürülməmiş mənfəət

81. Debitor borcunun 400 manat ödənilməsi nə deməkdir?

- A) Aktivlər 400 manat məbləğində artıb və passivlər 400 manat məbləğində azalıb
B) Passivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb

- C) Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb
- D) Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- E) Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb

82. Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaiti və öhdəliklərinə nə aiddir?

- A) Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
- B) Bankın uzunmüddətli kreditləri
- C) Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- D) Vergi üzrə büdcə qarşısında olan borclar
- E) Hesabat ilinin bölüşdürülməmiş mənfəəti

83. Ehtiyat kapitalının vəsaiti hesabına səmdarlara dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- A) debet 335 "Digər ehtiyatlar" kredit 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"
- B) debet 335 "Digər ehtiyatlar" kredit 302 "Nominal kapitalın ödənilməmiş hissəsi"
- C) debet 335 "Digər ehtiyatlar" kredit 311 "Emissiya gəliri"
- D) debet 335 "Digər ehtiyatlar" kredit 301 "Nominal kapital"
- E) debet 731 "Sair əməliyyat xərcləri" kredit 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"

84. Mənfəətin həcmi nədən asılıdır?

- A) Satılmış məhsulların həcmindən, məhsulların keyfiyyətindən, əsas fondlardan
- B) təşkilatın işinin keyfiyyətindən
- C) istehlak fondlarından
- D) əmək ehtiyatlarından
- E) maya dəyərinin aşağı salınması

85. 335 sayılı "Digər ehtiyatlar" hesabında əks etdirilən əməliyyatların uçotu neçə nömrəli jurnal orderdə aparılır?

- A) 12 sayılı jurnal orderdə
- B) 8 sayılı jurnal orderdə
- C) 10 sayılı jurnal orderdə
- D) 4 sayılı jurnal orderdə
- E) 1 sayılı jurnal orderdə

86. Kommersiya təşkilatında bankın uzunmüddətli kreditlərinin uçotu üçün hansı hesab ayrılmışdır?

- A) 401 sayılı "Uzunmüddətli bank kreditləri"
- B) 223 sayılı "Bank hesablaşma hesabları"
- C) 444 sayılı "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- D) 402 "İşçilər üçün uzunmüddətli bank kreditləri"
- E) 501 sayılı "Qısamüddətli bank kreditləri"

87. Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər hansı xərclərə daxildir

- A) əsas xərclərə
- B) birdəfəlik xərclərə
- C) hazırlıq işləri xərcləri
- D) buraxılış xərcləri
- E) inzibati xərclərə

88. Maya dəyərinin quruluşu dedikdə nə başa düşülür?

- A) İstehsalatda çəkilən məsrəflərin ümumi məbləğində maya dəyərinin ayrı-ayrı iqtisadi ünsürlərinin xüsusi çəkisinin faiz nisbəti
- B) İstehsalat məsrəflərinin bir sıra əlamətləri, yəni xərclərin iqtisadi məzmunu və təyinatı
- C) Xərclərin maya dəyərinə aid edilməsi üsulu, onların tərkibi
- D) İstehsalın həcmi, xərclərin əmələ gəlmə sferası, ünsürləri
- E) Material məsrəfləri, əməyin ödənilməsinə məsrəflər, istehsalata çəkilən məsrəflərin ümumi məbləği

89. Xüsusi kapital nəyi əks etdirir?

- A) Səhmdarların iddia etdiyi aktivlərdə olan payı
- B) Kreditorların iddia etdiyi aktivlərdə olan payı
- C) Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı
- D) Debitorların iddia etdiyi aktivlərdə olan payı
- E) İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı

90. Inventarlaşma nə deməkdir?

- A) Konkret tarixə mühasibat uçotunun məlumatlarını müqayisə etməklə təşkilatın əmlakı və öhdəliklərinin həqiqi mövcudluğunun dəqiqləşdirilməsi
- B) Təşkilatın əmlakının düzgün saxlanması və istifadəsi qaydalarına riayət edilməsini
- C) Təşkilatda olan əmtəə-material dəyərlilərinin yoxlanma üsulu
- D) Təşkilatın əmlakında müəyyən edilmiş əksikgəlməni müəyyən etmək üçün mühasibat uçotunun əsas vasitəsi
- E) Təşkilatın əmlakının mühafizəsini təmin etmək üçün nəzarət növü

91. Müəssisənin xərcləri hansı dövrdə məhsullarına maya dəyərində daxil edilir?

- A) cari dövrdə
- B) məhsul buraxılışından sonrakı hesabat dövründə
- C) hazır məhsul satıldıqda
- D) inventarlaşmadan sonra
- E) inventarlaşmadan əvvəl

92. Malsatanlardan alınan materiallar hansı yazılışla əks etdirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 201 | kredit | 531 |
| B) debet | 201 | kredit | 532 |
| C) debet | 531 | kredit | 201 |
| D) debet | 532 | kredit | 201 |
| E) debet | 201 | kredit | 144 |

93. Mənfəətin hansı göstəricisi iqtisadi subyektin sərəncamında qalır?

- A) Bölüşdürülməyən (kapitalaşdırılmış) mənfəət
- B) Məhsul satışından (iş, xidmət) olan gəlir
- C) Vergiyə cəlb olunmaya qədər müəyyən edilən mənfəət
- D) Hesabat dövrünün ümumi gəliri
- E) Xalis mənfəət

94. Material-istehsalat ehtiyatları özünün iqtisadi məzmununa görə nə deməkdir?

- A) əmək əşyası
- B) əmək vəsaiti
- C) xüsusi kapital
- D) tədavül vasitəsi
- E) xüsusi kapital, tədavül vasitəsi

95. Aşağıdakı hansı əsas obyektləri mühasibat uçotunun müşahidə obyektini hesab etmək olar?

- A) Təsərrüfat hadisələrinin ayrı-ayrı hallarını
- B) Kapital və passivləri
- C) Gəlir və xərcləri
- D) Aktiv, kapital və passivləri
- E) Təsərrüfat proseslərini

96. Məsrəflərin uçotunun kalkulyasiya variantı nəyi nəzərdə tutur

- A) məsrəflərin müstəqim və qeyri müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun tam maya dəyərində hesablanması
- B) müstəqim və qeyri müstəqim məsrəflərin dəyərində hesablanması
- C) müstəqim məsrəflər üzrə tam maya dəyərində hesablanması
- D) qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərində hesablanması
- E) məsrəflərin daimi və dəyişən olaraq iki yerə bölünməsinə və məhsulun məhdud maya dəyərində hesablanması

97. Məsrəflər hansı qrupa bölünür?

- A) birbaşa ,dolayı,əsas, üstəlik,kompleks,birelementli,kalkulyasiya maddələri üzrə
B) birbaşa və dolayı,kompleks C) birbaşa,dolayı,əsas,birelementli
D) kompleks və birelementli,əsas E) əsas və üstəlik,birbaşa,dolayı

98 .Maddi məsul şəxsin təqsiri üzündən yanacaqda əmələ gələn əksik gəlmə üçün hesablarda hansı mühasibat yazılışı verilir?

- A) debet 801 kredit 533
B) debet 731 kredit 201
C) debet 731 kredit 721
D) debet 731 kredit 201
E) debet 201 kredit 731

99. Müstəqim məsrəflər hansı hesabda uçota alınır?

- A) kalkulyasiyaedici B) ümumistehsalat C) yığıb-bölüşdürücü
D) müqayisə edici E) əsas istehsalat

100 . Satışdan olan gəlirlər hansı gəlirlərdən formalaşır?

- A) Satılmış məhsullara görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
B) azqıymətli və tez köhnələn əşyaların satışından gəlirlər
C) materialların azqıymətli və tez köhnələn əşyaların satışından olan vəsaitlərdən
D) Alınmış məhsullara görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
E) Qiymətli kağızların satışından və satılmış məhsullara görə alıcılardan daxil olmuş pul vəsaitlərindən

101. Bitməmiş istehsalda məsrəflər uçot və hesabatda hansı dəyərlə əks etdirilir?

- A) Həqiqi maya dəyəri ilə B) Sənaye maya dəyəri ilə
C) Normativ maya dəyəri ilə D) Plan maya dəyəri ilə
E) Tam maya dəyəri ilə

102 . Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır?

- A) Əməliyyatın hesabat tarixinə yekunlaşma səviyyəsindən asılı olaraq
B) müqavilənin bağlanma anında C) əməliyyat tam yekunlaşdıqdan sonra
D) bankda olan hesablaşma hesabına daxil edildikdən sonra
E) hesablaşma hesabına daxil edildikdən sonra və müqavilənin bağlanma anında

103. Mühasibat uçotu nəticələri ilə müəyyən olunmuş mənfəət və zərərlər hansı mənbələrdən əmələ gəlir?

- A) müəssisənin bilavasitə yerinə yetirdiyi cari fəaliyyətdən
B) satışla əlaqədar olan maliyyə-təsərrüfat əməliyyatlarından zərərlər
C) mənfəətdən büdcəyə ödəmələr üzrə xərclər
D) təsərrüfat əməliyyatlarından xərclər
E) aktivlərin satışından olan maliyyə nəticələri

104. Hesabat ili ərzində müəssisənin mənfəəti məqsədli maliyyələşmələr üzrə necə mühasibat yazılışı aparılır?

- A) debet 901 "Cari mənfəət vergisi üzrə xərclər"
kredit 544 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
B) debet 801 "Ümumi mənfəət (zərər)"
kredit 544 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
C) debet 901 "Cari mənfəət vergisi üzrə xərclər"
kredit 801 "Ümumi mənfəət (zərər)"

D) debet	521	“Vergi öhdəlikləri”
kredit	223	“Bank hesablaşma hesabları”
E) debet	334	“Nizamnamə üzrə ehtiyatlar”
kredit	343	“Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”

105 .Ümumi aparılan əməliyyatlara əlavə dəyər vergisi üzrə büdcəyə ödəniləcək məbləğlərə necə mühasibat yazılışı verilir?

A) debet	241	“Əvəzləşdirilmiş əlavə dəyər vergisi”
kredit	223	“Bank hesablaşma hesabı”
B) debet	521	“Vergi öhdəlikləri”
kredit	241	“Əvəzləşdirilmiş əlavə dəyər vergisi”
C) debet	801	“Ümumi mənfəət (zərər)”
kredit	334	“Nizamnamə üzrə ehtiyatlar”
D) debet	444	“Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
kredit	223	“Bank hesablaşma hesabları”
E) debet	343	“Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət”
kredit	521	“Vergi öhdəlikləri”

106 .Müəssisələrdə nizamnamə kapitalının vəziyyəti və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün hansı hesab nəzərdə tutulmuşdur?

- A) 301 “Nominal (nizamnamə) kapital”
- B) 302 “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- C) 335 “Digər ehtiyatlar ”
- D) 334 “Nizamnamə üzrə ehtiyat”
- E) 201 “Material ehtiyatları”

107 .Xüsusi təyinatlı fondların yaradılması və istifadə edilməsi üzrə əməliyyatlar hansı subhesablarda həyata keçirilir?

- | | |
|---------------------------------|------------------------------------|
| A) yığım,istehlak,sosial sfera | B) istifadə edilmiş yığım fondları |
| C) yaradılmış yığım fondları | D) istehlak fondu |
| E) sosial sfera fondu | |

108 .Məhsul istehsalına sərf edilən bütün məsrəflərin yekunu nəyi təşkil edir?

- A) maya dəyərini təşkil edir
- B) mənfəəti təşkil edir
- C) zərəri təşkil edir
- D) məhsulun maya dəyərinin aşağı salınması ilə əlaqədar ehtiyatların müəyyən olunması
- E) maya dəyərinin kalkulyasiyası

109 .Xüsusi kapital nəyi əks etdirir?

- A) Səhmdarların iddia etdiyi aktivlərdə olan payı
- B) Kreditorların iddia etdiyi aktivlərdə olan payı
- C) Xeyriyyə müəssisələrinin aktivlərdə olan payı
- D) Debitorların iddia etdiyi aktivlərdə olan payı
- E) İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı

110.İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışla rəsmiləşdirilir ?

A) debet	201	kredit	533
B) debet	103	kredit	533
C) debet	111	kredit	533
D) debet	761	kredit	533
E) debet	202	kredit	533

111. Kapitalın tərkibinə nə daxildir?

- A) Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
B) Təsisçilərdən alınan uzunmüddətli borclar
C) Nizamnamə kapitalı
D) Bölüşdürülməmiş mənfəət
E) Gözlənilən ödəmələr üzrə ehtiyatlar

112. Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- A) Müəyyən dövr ərzindəki gəlirlər və xərclər
B) Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər
C) Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər
D) Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti
E) Hesabat dövrünə xərclər, dividendlər

113. Mühasibat hesabatına verilən tələblər hansılardır?

- A) İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliyi
B) İnformasiyanın aydınlığı, neytrallığı, müqayisəliyi
C) İnformasiyanın dürüstlüyü və tamlığı
D) Göstəricilərin əhəmiyyətliyi, neytrallığı
E) İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi

114. Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- A) debet 335 kredit 534
B) debet 335 kredit 301
C) debet 731 kredit 534
D) debet 335 kredit 302
E) debet 335 kredit 311

115. Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- A) bilavasitə satış zamanı B) hər gün C) hər ay
D) hər il E) hər kvartal

116. Mal ehtiyatları harada əks olunur?

- A) Mühasibat balansında dövriyyə aktivlərinin tərkibində
B) Mühasibat balansında əsas vəsaitlərin tərkibində
C) Sair xərclər kimi mənfəət və zərərlər haqqında hesabatda
D) Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə
E) Maliyyə hesabatında əksini tapm

117. Bütçəyə köçürmələr hansı ilkin sənədlər vasitəsilə həyata keçirilir?

- A) Ödəmə tapşırığı ilə B) Çek və akkreditivlərlə C) Çeklərlə
D) Hesab-faktura E) Akkreditivlərlə

118. Kapital nədir?

- A) Öhdəliklər çıxıqdən sonra müəssisənin aktivlərinin məbləğidir
B) İstehsal potensialının müəyyən səviyyəsidir
C) Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
D) Mühasibat balansının passivinin məbləğidir E) Müəssisə aktivlərinin məbləği

119. Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- A) Ödəyicinin bankının adı, ödənişin növü

- B) Ödəyicinin bankının adı C) Ödənişin müddəti
 D) Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
 E) Ödənişin növü

120 .Mühasibat-idarəetmə uçotunun əsasını nə təşkil edir?

- A) istehsalat uçotu B) statistik uçotu
 C) vergi uçotu D) mühasibat-maliyyə uçotu E) operativ uçot

121.Aşağıdakılardan hansı müəssisənin öhdəliklərinə aid deyil?

- A) Pul vəsaitlərinin ekvivalentləri B) Büdcə və vergi orqanları qarşısında olan borclar
 C) Ödəniş üçün olan veksellər D) Kreditor borcları
 E) Əməyin ödənişi üzrə borclar

122 .Müəssisənin öhdəliklərinə nə aid deyil?

- A) Pul vəsaitlərinin ekvivalentləri B) Büdcə və vergi orqanları qarşısında olan borclar
 C) Ödəniş üçün olan veksellər D) Kreditor borcları
 E) Əməyin ödənişi üzrə borclar

123 .Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- A) Müəssisənin cari öhdəlikləri B) Gələcək iqtisadi fayda
 C) Fəaliyyət zamanı istifadə olunan qiymətlilər
 D) Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar E) Ödəmələr üçün ehtiyatlar

124 .Aşağıda göstərilən aktivlərdən hansı ehtiyatlara aid deyildir?

- A) Qiymətli kağızlar B) Yarımfabrikatlar
 C) Materiallar D) Mallar E) Hazır məhsullar

125 .Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir :

- A) satıldıqda B) ləğvətmə balansı tərtib olunduqda
 C) illik mühasibat balansı tərtib olunduqda D) maddi-məsul şəxs dəyişdikdə
 E) istintaq olduqda

126 .Artıq materiallar kənara satıldıqda necə mühasibat yazılışı verilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 211 | kredit | 611 |
| B) debet | 601 | kredit | 201 |
| C) debet | 211 | kredit | 601 |
| D) debet | 611 | kredit | 201 |
| E) debet | 204 | kredit | 201 |

127.Məhsul satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 211 | kredit | 601 |
| B) debet | 211 | kredit | 611 |
| C) debet | 217 | kredit | 601 |
| D) debet | 611 | kredit | 217 |
| E) debet | 211 | kredit | 631 |

128 .Funksiyalar üzrə xərclərin tərkibinə nə daxildir?

- A) Satışın maya dəyərinə daxil edilən xərclər,kommersiya xərcləri
 B) İnzibati xərclər C) Satışın maya dəyərinə daxil edilən xərclər
 D) Əlavə dəyər vergisi E) Kommersiya xərcləri

129 .Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında necə əks etdirilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 801 | kredit | 601 |
| B) debet | 701 | kredit | 601 |
| C) debet | 341 | kredit | 601 |
| D) debet | 801 | kredit | 611 |
| E) debet | 601 | kredit | 801 |

130 .Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- A) Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə
B) Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
C) İlkin dəyərini çıxmaqla bazar dəyərinə
D) Aktivin bərpa dəyərinə
E) Təkrar bazarın istiqamətləndirildiyi qiymət

131.Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır ?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 121 | kredit | 331 |
| B) debet | 121 | kredit | 641 |
| C) debet | 121 | kredit | 542 |
| D) debet | 121 | kredit | 801 |
| E) debet | 121 | kredit | 611 |

132 .Müəssisəyə daxil olan materiallar uçota necə qəbul edilir?

- A) faktiki maya dəyəri ilə
B) əvəzləmə qiyməti ilə
C) cari (bazar) qiyməti ilə
D) uçot qiyməti ilə
E) bərpa dəyəri ilə

133 .Bitməmiş istehsal üzrə aparılan inventarlaşma nəticəsində əksik və artıq gəlməyə necə mühasibat yazılışı verilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 533 | kredit | 202 |
| B) debet | 801 | kredit | 202 |
| C) debet | 533 | kredit | 201 |
| D) debet | 901 | kredit | 202 |
| E) debet | 201 | kredit | 533 |

134 .Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 121 | kredit | 331 |
| B) debet | 121 | kredit | 641 |
| C) debet | 121 | kredit | 611 |
| D) debet | 121 | kredit | 542 |
| E) debet | 121 | kredit | 801 |

135 .Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda necə aparılır?

- A) material-istehsalat ehtiyatları
B) əsas vəsaitlər
C) yerinə yetirilən işlər və göstərilən xidmətlər
D) qeyri-maddi aktivlər
E) bitməmiş istehsalat

136 .Hansı gəlirlər əməliyyat gəlirlərinə aiddir?

- A) məhsul və mal satışından əldə olunan gəlirlər
B) göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər
C) məhsul və mal satışına çəkilən xərclər
D) əsas vəsaitlərin satışından əldə olunan gəlirlər
E) podrat müqavilələri üzrə gəlirlər

137 .Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- A) Yalnız hesablaşma hesabında pul olduğu zaman və bankın şərtlərinə əsasən
- B) Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- C) Hesablaşma hesabında pulun olub olmamasından asılı olmayaraq
- D) Bank şərtlərinə əsasən
- E) Yalnız hesablaşma hesabında pul olduğu zaman

138 .Malsatanlardan alınmış mal-material və əsas vəsaitlərə görə qısamüddətli veksellər verildikdə necə mühasibat yazılışı tərtib olunur?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 531 | kredit | 504 |
| B) debet | 191 | kredit | 531 |
| C) debet | 242 | kredit | 191 |
| D) debet | 721 | kredit | 431 |
| E) debet | 431 | kredit | 217 |

139 .İnventarlaşma başlanana qədər mal-material dəyərlilərinin inventarlaşma siyahısı neçə nömrəli formada tərtib edilir?

- | | |
|-------------------|------------------|
| A) forma № İNV-3 | B) forma №İNV-10 |
| C) forma № İNV-8 | D) forma № İNV-5 |
| E) forma № İNV-11 | |

140 .Alınmış kreditin tam və qismən ödənilməsi ilə əlaqədar olaraq necə mühasibat yazılışı verilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 501 | kredit | 223 |
| B) debet | 223 | kredit | 431 |
| C) debet | 531 | kredit | 223 |
| D) debet | 401 | kredit | 532 |
| E) debet | 432 | kredit | 401 |

141 .Hesablar planında Qısamüddətli bank kreditləri neçə nömrəli hesabdır ?

- | | | |
|--------------------|-------------------|-------------------|
| A) 501 №-li hesab | B) 401 №-li hesab | |
| C) 531 №-li hesab | D) 223 №-li hesab | E) 432 №-li hesab |

142 .Uzunmüddətli bank kreditləri neçə nömrəli hesabdır?

- | | | |
|--------------------|-------------------|-------------------|
| A) 401 №-li hesab | B) 501 №-li hesab | |
| C) 111 №-li hesab | D) 601 №-li hesab | E) 223 №-li hesab |

143 .Mühasibat hesabatının tərkibinə daxil olan 2№-li forma hansıdır?

- | | |
|--|------------------------------------|
| A) Mənfəət və zərər haqqında hesabat | B) müəssisənin hesabat balansı |
| C) Pul vəsaitlərinin hərəkəti haqqında hesabat | |
| D) Kapitaldakı dəyişikliklər haqqında hesabat | E) Uçot siyasəti və izahlı qeydlər |

144.Mənfəətin bölüşdürülməsi hansı sənədlər əsasında tənzimlənir?

- | | | |
|-----------------------------|-------------------|----------|
| A) normativ qanunvericilik | B) tələbnamə | |
| C) təsisçi sənədlər | D) icmal sənədlər | E) qaimə |

145 .Əlavə dəyər vergisi üzrə hesablanmış vergi məbləğ mühasibat yazılışı ilə necə ifadə olunur?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 601 | kredit | 521 |
| B) debet | 521 | kredit | 601 |
| C) debet | 521 | kredit | 223 |
| D) debet | 601 | kredit | 223 |

E) debet	211	kredit	171
----------	-----	--------	-----

146 .Anbarlarda material uçotunun aparılması məqsədilə neçə №-li formadan istifadə olunur?

- | | | |
|---------------------|-------------------|-------------------|
| A) M-12 № li forma | B) M-5 № li forma | C) M-7 № li forma |
| D) M-1 № li forma | E) M-4 № li forma | |

147 .İstehsal olunan məhsulun tərkibində əsas hissəni nə təşkil edir?

- | | |
|-----------------------------|------------------------|
| A) Xammal və materiallar | B) Yanacaq |
| C) Ehtiyat hissələri | D) Köməkçi materiallar |
| E) Alınmış yarımfabrikatlar | |

148 .Torpaq ,tikili və avadanlıqların satışından zərər əks etdirildikdə necə mühasibat yazılışı verilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 731 | kredit | 111 |
| B) debet | 801 | kredit | 611 |
| C) debet | 731 | kredit | 611 |
| D) debet | 731 | kredit | 201 |
| E) debet | 611 | kredit | 731 |

149 .Malsatana çatmalı olan cərimə məbləği olduqda necə mühasibat yazılışı verilir?

- | | | | |
|-----------|-----|--------|-----|
| A) debet | 218 | kredit | 531 |
| B) debet | 731 | kredit | 531 |
| C) debet | 731 | kredit | 545 |
| D) debet | 731 | kredit | 218 |
| E) debet | 731 | kredit | 431 |

150 .Sair əməliyyat xərclərinin tərkibində hansı xərclər əks etdirilir?

- A) təbii fəlakət,yanğın,qəzalar ilə əlaqədar xərclər
 B) ziyanın işçi tərəfindən ödənilməsi
 C) yanğının nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər
 D) obyektlərin köhnəlməsi ilə əlaqədar xərclər
 E) hesablara pul vəsaitlərinin mədaxil edilməsi

151.Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 533 | kredit | 223 |
| B) debet | 533 | kredit | 222 |
| C) debet | 533 | kredit | 225 |
| D)debet | 223 | kredit | 533 |
| E) debet | 533 | kredit | 221 |

152.Alınmış material və avadanlıqlara görə malsatanlara köçürülmüş məbləğ hesabda necə əks etdirilir.

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 531 | kredit | 223 |
| B) debet | 221 | kredit | 223 |
| C) debet | 223 | kredit | 531 |
| D) debet | 221 | kredit | 531 |
| E) debet | 223 | kredit | 221 |

153. Müəssisənin maliyyə nəticələri haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır.

- A) gəlirlər, xərclər B) aktivlər, passivlər C) öhdəlik, kapital
D) aktivlər, öhdəlik, kapital E) aktivlər, gəlirlər, xərclər

154. Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının heablanmasına verilən mühasibat yazılışı hansıdır?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 202 | kredit | 533 |
| B) debet | 533 | kredit | 202 |
| C) debet | 711 | kredit | 533 |
| D) debet | 701 | kredit | 533 |
| E) debet | 244 | kredit | 533 |

155.Sərti dəyişən xərclər dedikdə nə başa düşülür?

- A) kəmiyyəti istehsalın həcmnin miqdarı ilə mütənəsib olmayan məsrəflər
B) məhsul istehsalına sərf edilən məsrəflər
C) istehsalın miqdarı ilə mütənəsib olan məsrəflər
D) əsas əmək haqqı xərcləri E) əlavə əmək haqqı xərcləri

156. Müəssisələr arasındakı təsərrüfat münasibətləri nə əsasında qurulur?

- A) müqavilə B) sərəncam
C) əmr D) qaimə E) ödəmə tapşırığı

157. Müəssisədə materialların mədaxili və məxarici haqqında məlumatlar əvvəlcə harda əks etdirilir?

- A) anbar uçotunda B) təchizat şöbəşində
C) mühasibatlıqda D) ümumi şöbədə E) istehsalatda

158. İstehsalın həcminə olan münasibətinə görə xərclər hansılardır?

- A) dəyişən və şərti dəyişən xərclər
B) istehsal xərcləri
C) əsas xərclər
D) əlavə xərclər
E) müstəqim xərclər

159. Gəlir vergisi büdcəyə köçürüldükdə necə mühasibat yazılışı verilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 521 | kredit | 223 |
| B) debet | 533 | kredit | 521 |
| C) debet | 533 | kredit | 538 |
| D) debet | 538 | kredit | 221 |
| E) debet | 221 | kredit | 223 |

160. Kəmiyyəti istehsalın həcmindən miqdarı ilə mütənəsib olmayan məsrəflər dedikdə hansı xərclər başa düşülür?

- A) Şerti dəyişən xərclər
B) məhsul istehsalına sərf edilən məsrəflər
C) əsas əmək haqqı xərcləri
D) istehsalın miqdarı ilə mütənasib olan məsrəflər
E) daimi xərclər

161. Sərti dəyişən xərclər hansı xərclərə aid edilir?

- A) ümumistehsal xərclərə B) daimi xərclərə
C) dəyişən xərclərə D) dolaylı xərclərə E) əsas xərclərə

162.Məqsədli təyinatından asılı olaraq xərclər hansılardır?

- A) əsas və əlavə xərclər B) dəyişən xərclər C) şərti- daimi xərclər
D) müstəqim xərclər E) qeyri-müstəqim xərclər

163. Müxtəlif məqsədlər üçün bankdan alınmış məbləğə necə mühasibat yazılışı verilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 221 | kredit | 223 |
| B) debet | 601 | kredit | 221 |
| C) debet | 221 | kredit | 444 |
| D) debet | 444 | kredit | 601 |
| E) debet | 221 | kredit | 601 |

164. İnventarlaşmanın vaxtında və düzgün aparılmasına kim məsuliyyət daşıyır?

- | | |
|---------------------------------------|--------------------------------|
| A) müəssisənin rəhbəri və baş mühasib | B) mühasib |
| C) xəzinadar | D) həmkarlar ittifaqının sədri |
| E) baş mühəndis | |

165. Qəflətən inventarlaşma nə vaxt aparılır?

- | | | |
|--|--------------------------------------|--------------|
| A) istintaq orqanlarının sərəncamı ilə | B) qabaqcadan müəyyən edilmiş vaxtda | |
| C) məlumat daxil olduqda | D) daşqından | E) yanğından |

166. Tam inventarlaşma zamanı nə yoxlanılır?

- | | | |
|--|---------------------|----------------|
| A) hesablaşmalar, pul vəsaiti, material qiymətliləri | B) vəsaitin növləri | |
| C) material qiymətliləri | D) əsas vəsaitlər | E) pul vəsaiti |

167. İnventarlaşmanın nəticələri hansı sənədlə rəsmiləşdirilir?

- | | | |
|---------------------------|-----------------------|-----------------|
| A) İnventarlaşma aktı | B) qəbul-təhvil aktı | C) jurnal-order |
| D) inventarlaşma siyahısı | E) üzləşdirmə cədvəli | |

168. Sosial sığorta və təminat üzrə ödənişlər tutulan zaman necə mühasibat yazılışı verilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 533 | kredit | 522 |
| B) debet | 522 | kredit | 533 |
| C) debet | 533 | kredit | 901 |
| D) debet | 533 | kredit | 521 |
| E) debet | 533 | kredit | 523 |

169. Məhsulun satışından əldə edilən mənfəət hansı hesabın kreditində əks etdirilir?

- | | |
|----------------------------------|-----------------------------------|
| A) 801 "Ümumi mənfəət" (zərər) | B) 631 "Maliyyə gəlirləri" |
| C) 601 " Satış" | D) 611" Sair əməliyyat gəlirləri" |
| E) 701" Satışın maya dəyəri" | |

170. Hansı hallarda inventarlaşmanın aparılması vacibdir?

- | | |
|--|--|
| A) illik hesabat tərtib edildəndən əvvəl, icarəyə verildikdə, təbii fəlakət zamanı | |
| B) əmlak icarəyə verildikdə | C) dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrildikdə |
| D) əmlak satıldıqda | E) hesabatdan əvvəl |

171. 341 sayılı hesabın adı necə adlanır?

- | | |
|------------------------------------|--------------------------|
| A) hesabat dövrünün xalis mənfəəti | B) gələcək dövrün gəliri |
| C) mənfəətlə hesablaşmalar | D) zərərlə hesablaşmalar |
| E) maliyyə nəticələri | |

172. İnventarlaşmanın hansı növləri var?

- | | | | | |
|----------------------|-----------|--------|-----------|------------|
| A) planlı və plansız | B) planlı | C) tam | D) qismən | E) plansız |
|----------------------|-----------|--------|-----------|------------|

173. Hansı məsrəflər müstəqim məsrəflərə aid edilir?

- | | | |
|----------------------------|--|--------------------------|
| A) xammal və materiallar | B) əmək haqqı | C) ümumistehsal xərcləri |
| D) ümumtəsərrüfat xərcləri | E) əmək haqqına görə sosial təminata ayırmalar | |

174. Müəssisəyə daxil olan materiallar və mallar necə qəbul edilir?

- A) faktiki maya dəyəri ilə
- B) bərpa dəyəri ilə
- C) əvəzləmə qiyməti ilə
- D) cari (bazar) qiyməti ilə
- E) uçot qiyməti ilə

175. Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə nə aiddir?

- A) mənfəət
- B) bankın uzunmüddətli kreditləri
- C) gələcək xərclər və ödəmələr üçün ehtiyat
- D) nizamnamə kapitalı
- E) hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri

176. İstehsal olunan məhsulların tərkibində əsas hissəni nə təşkil edir?

- A) xammal və materiallar
- B) yanacaq
- C) ehtiyat hissələri
- D) köməkçi materiallar
- E) alınmış yarımfabrikatlar

177. Qaimə tələbnamə ilə nə rəsmiləşdirilir?

- A) materialların anbardan buraxılması
- B) hesablama cədvəli
- C) əmək haqqı
- D) bitməmiş istehsalat
- E) material-istehsalat ehtiyatları

178. İnventarlaşma aktı ilə nə rəsmiləşdirilir?

- A) inventarlaşmanın nəticələri
- B) qəbul-təhvil aktı
- C) jurnal-order
- D) inventarlaşma siyahısı
- E) materialların mədaxili

179. Məhsulların hazırlanması dedikdə nə başa düşülür?

- A) materialların istehsalata buraxılışı
- B) köməkçi materiallar
- C) əsas materiallar
- D) yarımfabrikatlar
- E) materiallar

180. Məhsulun maya dəyəri hansı proses nəticəsində müəyyən edilir?

- A) kalkulyasiya etmək
- B) inventarlaşma aparmaq
- C) qiymətləndirmə aparmaq
- D) xüsusi hesablama aparmaq
- E) uçot yazılışları aparmaq

181. Bank kreditləri hansı formada verilir?

- A) pul
- B) mal
- C) qiymətli kağız
- D) səhm
- E) veksəl

182. Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- A) yalnız hesablaşma hesabında pul olduğu zaman
- B) hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- C) hesablaşma hesabında pul olmayan zaman
- D) hesablaşma hesabında pulun olub olmamasından asılı olmayaraq
- E) bank şərtlərinə əsasən

183. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır.

- A) hazır məhsul
- B) xammal
- C) bitməmiş istehsal
- D) anbarda olan material
- E) yarımfabrikatlar

184. Mənfəət və zərər haqqında hesabatda nə əks olunur?

- A) müəyyən dövr ərzindəki gəlirlər və xərclər
- B) müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər
- C) müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər
- D) hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti
- E) hesabat dövrünə xərclər və xüsusi kapitalın vəziyyəti

185. Hansı məsrəflər qeyri müstəqim xərclər adlanır?

- A) bir neçə məmulatın müxtəlif mərhələlərdə emalı ilə əlaqədar olan məsrəflər
- B) məhsulların istehsalı üzrə xərclər
- C) istehsalın dəyişməsinə asılı olan xərclər
- D) maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər
- E) istehsalın həcmindən dəyişməsinə asılı olmayan xərclər

186. İllik mühasibat hesabatı tərtib etməzdən əvvəl müəssisələr nə aparmağa borcludurlar?

- A) mal- material qiymətlilərinin inventarlaşmasını
- B) maddi-məsul şəxslər dəyişilməyən zaman
- C) müəssisənin əmlakı icarəyə verilmədikdə
- D) dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilməyən zaman
- E) müəssisənin əmlakı icarəyə verildikdə

187. Qismən inventarlaşma zamanı nə yoxlanılır?

- A) vəsaitlərin ayrı-ayrı növləri
- B) pul vəsaiti
- C) hesablaşmalar
- D) material qiymətliləri
- E) əsas vəsaitlər

188. Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər hansı xərclərə daxildir?

- A) əsas xərclərə
- B) birdəfəlik xərclərə
- C) hazırlıq işləri xərcləri
- D) buraxılış xərcləri
- E) inzibati xərclər

189. Bitməmiş istehsalın faktiki qalığı necə müəyyən edilir?

- A) Inventarlaşma metodu ilə
- B) mühasibat uçotu məlumatları əsasında
- C) kalkulyasiya metodu ilə
- D) ikili yazılış metodu ilə
- E) müstəqim

190. Hansı xərclər üstəlik xərclərə aid edilir?

- A) idarəetmə işçilərinin əmək haqqı
- B) texnoloji proseslərə sərf edilən enerji
- C) məhsul istehsalına sərf olunan materialların dəyəri
- D) əsas istehsal fəhlələrinin əmək haqqı
- E) ümumtəsərrüfat

191. Hazır məhsul satışından maliyyə nəticələri hansı hesab vasitəsi ilə müəyyən edilir?

- A) 601 "Satış"
- B) 701 "Satışın maya dəyəri"
- C) 202 "İstehsalat məsrəfləri"
- D) 611 "Sair əməliyyat gəlirləri"
- E) 631 "Maliyyə gəlirləri"

192. Məhsul satışına çəkilən xərclər hansı hesabda qeydə alınır?

- A) 701
- B) 751
- C) 711
- D) 721
- E) 601

193. Hazır məhsul alıcıya yola salındıqda hansı sənədlə rəsmiyyətə salınır?

- A) qaimə
- B) məxaric orderi
- C) mədaxil orderi
- D) tələbnamə
- E) jurnal-order

194. Hazır məhsul hesabının debeti, əsas istehsalat hesabının krediti müxabirləşməsi nəyi ifadə edir?

- A) məhsulun anbara qəbul edilməsi
- B) məhsulun yüklənməsi
- C) iş və xidmətlərin sifarişini tərəfindən qəbul edilməsi
- D) məhsul satışı
- E) xammalın istehsalata buraxılışı

195. Bölüşdürülməmiş mənfəət necə istifadə oluna bilər?

- A) müəssisənin nizamnaməsinə və təsiredici sənədlərə uyğun olaraq ehtiyat, yığım, istehlak və digər xüsusi təyinatlı fondlara yönəldilə bilər
- B) müəssisənin yığım fondlarına yönəldilə bilər
- C) yalnız müəssisənin nizamnaməsinə yönəldilə bilər

- D) müəssisə rəhbərinin sərəncamına əsasən istənilən məqsədlər üçün istifadə oluna bilər
E) yalnız xüsusi təyinatlı fondların yaradılmasına yönəldilə bilər

196. Hansı gəlirlər satışdan kənar adlanır?

- A) müəssisənin bilavasitə əsas fəaliyyəti ilə bağlı olmayan gəlirlər
B) planlaşdırılmayan gəlirlər
C) müəssisənin bilavasitə əsas vəsaitlərin satışı ilə bağlı olmayan gəlirləri
D) müəssisənin istehsal gəlirləri ilə bağlı olan gəlirləri
E) müəssisənin əsas fəaliyyəti ilə bağlı olan gəlirlər

197. Satışdan olan mənfəət necə adlanır?

- A) Satılmış məhsulun tam maya dəyərindən istehsal maya dəyərini çıxmaqla
B) satılmış məhsulun tam maya dəyərindən toplam ticarət güzəştini çıxmaqla
C) satılmış məhsulun tam maya dəyərindən güzəştləri çıxıb, nəqliyyat xərclərini əlavə etməklə
D) satılmış məhsulun tam maya dəyərindən satış məbləğini çıxmaqla
E) satılmış məhsulun tam maya dəyərindən ticarət güzəştinin məbləğini çıxmaqla

198. Maliyyə nəticələri hesabına ödənilən vergilər uçotda necə əks olunur?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 801 | kredit | 521 |
| B) debet | 171 | kredit | 521 |
| C) debet | 521 | kredit | 171 |
| D) debet | 801 | kredit | 171 |
| E) debet | 334 | kredit | 521 |

199. Mənfəətin həcmi və rentabelliği nədən asılıdır?

- A) bilavasitə maya dəyərindən
B) bilavasitə ümumistehsal xərclərindən
C) bilavasitə istehsalın həcmindən
D) bilavasitə birbaşa məsrəflərdən
E) bilavasitə dolaylı məsrəflərdən

200. Müəssisənin bilavasitə istehsal və satışla bağlı olmayan fəaliyyətinin həyata keçirilməsinə çəkdiyi əsaslandırılmış məsrəflər necə adlanır?

- A) Satışdankənar xərclər
B) ümumistehsalat xərcləri
C) kommersiya xərcləri
D) istehsalatdan kənar xərclər
E) ümumtəsərrüfat xərcləri

201. Hansı məsrəflər müstəqim məsrəflərə aid edilir?

- A) xammal və materiallar
B) əmək haqqı
C) ümumistehsalat xərcləri
D) ümumtəsərrüfat xərcləri
E) əmək haqqına görə sosial təminatla ayırmalar

202. Əsas istehsalat işçilərinə əmək haqqı hesablanmışdır əməliyyatına necə yazılış verilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 202 | kredit | 533 |
| B) debet | 533 | kredit | 221 |
| C) debet | 202 | kredit | 221 |
| D) debet | 533 | kredit | 202 |
| E) debet | 202 | kredit | 221 |

203.İstehsalat məsrəflərin uçotunun təşkilində hansı hesablar əsas hesab edilir?

- A) əsas istehsalat
B) ümumtəsərrüfat xərcləri
C) ümumistehsalat xərcləri
D) köməkçi istehsalat
E) tədavül xərcləri

204. Mənfəət və zəxər haqqında hesabatda hansı göstəricilər əks etdirilir?

- A) əsas əməliyyat gəliri
B) dövriyyədən kənar aktivlər

C) ehtiyatlar

D) nizamnamə kapitalı

E) dövriyyə aktivləri

205. Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda necə əks etdirilir?

A) debet	343	kredit	334
B) debet	801	kredit	333
C) debet	301	kredit	334
D) debet	343	kredit	301
E) debet	341	kredit	334

206. Ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- A) hesabat dövrünün zərərini örtmək üçün səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- B) nizamnamə kapitalının artırılması üçün
- C) işçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarılma müavinətlərinin verilməsi üçün
- D) hesabat dövrünün zərərini örtmək üçün
- E) səhmdarların xüsusi səhmlərin alınması üçün

207. Bölüşdürülməmiş mənfəət nədir?

- A) Müəssisənin dövriyyəsində qalan, təsisçilərlə ödənilməyən dividendlər
- B) normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məsrəflərə istifadə olunan xüsusi kapitaldır
- C) kreditör borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
- D) müəssisənin gəlirləri və xərcləri arasında fərq
- E) müəssisənin aktivlərinin qalığı

208. Mənfəət və zərər haqqında hesabatda xərclər necə tanınır?

- A) gəlirlər tanındıqdan sonra
- B) aktivlər tanındıqdan sonra
- C) öhdəliklər tanındıqdan sonra
- D) mənfəət tanındıqdan sonra
- E) passivlər tanındıqdan sonra

209. Mənfəət və zərərlər haqqında hesabatın elementlərinə aiddir

- A) gəlirlər və xərclər
- B) debitor borcları
- C) öhdəliklər
- D) aktivlər
- E) kapital

210. Mənfəət və zərərlər haqqında hesabatda nə əks olur?

- A) müəyyən dövr ərzindəki gəlirlər və xərclər
- B) müəyyən dövr ərzində xüsusi kapitaldan dəyişikliklər
- C) hesabat dövrünə xərclər və xüsusi kapitalın vəziyyəti
- D) hesabat dövrünə aktivlərin, öhdəliklərin vəziyyəti
- E) müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki vəziyyət

211. İnventarlaşma kim tərəfindən aparılır?

- A) müəssisə rəhbəri tərəfindən təyin edilmiş xüsusi komissiya tərəfindən
- B) müəssisənin müdiriyyəti tərəfindən
- C) müəssisənin işçiləri tərəfindən
- D) maddi-məsul şəxs tərəfindən
- E) müdiriyyət və mühasibat işçiləri tərəfindən

212. Mühasibat hesabatının hansı növləri var?

- A) aylıq, rüblük və illik
- B) daxili və xarici
- C) ilkin və icmal
- D) daxili və xarici, ilkin və icmal
- E) rüblük və illik

213. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır

- A) hazır məhsul B) anbarda olan material C) xammal və anbarda olan material
D) bitməmiş istehsal E) xammal

214. Satılmış məhsulların maya dəyəri necə hesablanır?

- A) dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri – dövrün sonuna ehtiyatların maya dəyəri
B) satış + ümumi mənfəət – dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri
C) dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri
D) gəlir- satılmış malların maya dəyəri – inzibati xərclər – vergilər ödənilməzdən əvvəl mənfəət
E) satış – alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri

215. Aşağıda göstərilən aktivlərdən hansı ehtiyatlara aid deyildir?

- A) qiymətli kağızlar B) mallar C) materiallar
D) hazır məhsullar E) yarımfabrikatlar

216. İnventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi hansı hesablarda qeydə alınır?

- A) 611” Sair əməliyyat gəlirləri” B) 731” Sair əməliyyat xərcləri”
C) 801” Ümumi mənfəət” D) 601” Satış” E) 202 “ İstehsalat məsrəfləri”

217. Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda necə aparılır?

- A) material istehsal ehtiyatları B) əsas vəsaitlər C) bitməmiş istehsalat
D) qeyri – maddi aktivlər E) yerinə yetirilən işlər və göstərilən xidmətləri

218. Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında necə əks etdirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 801 | kredit | 601 |
| B) debet | 701 | kredit | 601 |
| C) debet | 801 | kredit | 611 |
| D) debet | 601 | kredit | 801 |
| E) debet | 341 | kredit | 601 |

219. Maliyyə nəticələri hesabına ödənilən vergilər uçotda necə əks olunur?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 801 | kredit | 521 |
| B) debet | 521 | kredit | 801 |
| C) debet | 334 | kredit | 521 |
| D) debet | 171 | kredit | 521 |
| E) debet | 521 | kredit | 171 |

220. Mütləq inventarlaşmada hansı əmlaklar yoxlamaya cəlb edilir?

- A) yerləşmə yerindən asılı olmayaraq bütün əmlaklar B) pul vəsaitləri
C) istehsalat məsrəfləri D) ancaq əsas vəsaitlər
E) əmtəə material dəyərliləri

221. Obyektin əhatə dairəsinə görə inventarlaşma necə təsnifləşdirilir?

- A) seçmə, dövrü, tam B) tam C) dövrü və tam
D) seçmə E) tam və seçmə

222. Debet 202 kredit 202 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- A) hazır məhsul anbardan alındıqda B) hazır məhsul satıldıqda
- C) materiallar silindikdə D) materiallar istehsalata buraxıldıqda
- E) hazır məhsullar silindikdə

223. Debet 202 kredit 201 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- A) materialların istehsalata buraxılmasını B) materialların istehsalatdan silinməsinə
- C) materialların ilkin dəyərlə uçota alınması D) materiallar anbara mədaxil edilmişdir
- E) materialların daşınması xərclərinin hesablanması

224. Mənfəət və zərər haqda hesabatda nələrin edilməsi vacibdir?

- A) satışdan daxil olan pul, əsas fəaliyyətdən mənfəət, maliyyə xərcləri
- B) maliyyə xərcləri C) vergilər D) maliyyə öhdəlikləri E) vergi öhdəlikləri

225. Hesabat formalarına nələr daxildir?

- A) balans, mənfəət və zərər hesabatı, kapitalda gedən dəyişikliklər haqqında hesabat, pul vəsaitləri haqda hesabat
- B) kapitalda gedən dəyişikliklər haqda hesabat C) mənfəət hesabatı
- D) maliyyə hesabatı E) pul vəsaitləri haqqında hesabat

226. Mühasibat hesabatı dedikdə nə başa düşülür?

- A) müəssisənin əmlak vəziyyətini təhlil etmək üçün məlumatlar
- B) ancaq mənfəət haqqında dəqiq informasiya əldə etmək
- C) mənfəət və zərər haqqında hesabatın tərtib edilməsi
- D) təsdiq olunmuş formada mühasibat uçotu məlumatlarına əsasən müəssisənin təsərrüfat fəaliyyətinin xarakterizə edilməsi
- E) mühasibat uçotunun məlumatlarına əsasən müəssisənin maliyyə nəticələri

227. Debet 202 kredit 533 mühasibat yazılışı nəyi ifadə edir?

- A) İstehsalatda işləyən işçilərə əmək haqqı hesablandıqda
- B) hazır məhsul anbara mədaxil edilmişdir
- C) debitor və kreditorlarla hesablaşmalar aparılmışdır
- D) istehsalatda işləyən işçilərə əmək haqqından sosial sığortaya ayırmalar edilmişdir
- E) material istehsalata daxil edilmişdir

228. Mühasibat hesabatında vacib olan məqsəd hansıdır?

- A) hesab dəqiq olmalıdır B) mənfəəti və satışı sənədlərdə yoxlamaq
- C) maliyyə aktivlərini aşkar etmək D) vergi öhdəliklərini tam əks etdirmək
- E) zərəri hesablamaq

229. Xüsusi kapital nəyi əks etdirir?

- A) səhmdarların iddia etdiyi aktivlərdə olan payı
- B) kreditorların iddia etdiyi aktivlərdə payı
- C) xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı
- D) debitorların iddia etdiyi aktivlərdə olan payı
- E) işçi heyətinin aktivlərdə olan payı

230. Mənfəət və zərər haqqında hesabatda satışın maya dəyəri maddəsində hansı xərclər əks olunmalıdır?

- A) birbaşa material xərcləri, birbaşa əmək haqqı xərcləri, dolayı (üstəlik) istehsal xərcləri
- B) birbaşa material xərcləri C) birbaşa əmək haqqı xərcləri
- D) üstəlik istehsal xərcləri E) kommersiya xərcləri

231. Ehtiyat kapitalının vəsaiti hesabına səhmdarlara dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

A) debet	335	kredit	534
B) debet	335	kredit	302
C) debet	335	kredit	311
D) debet	335	kredit	301
E) debet	731	kredit	534

232. Mənfəətin həcmi nədən asılıdır?

- A) satılmış məhsulların həcmindən, məhsulların keyfiyyətindən, əsas fondlardan
B) təşkilatın işinin keyfiyyətindən C) istehlak fondlarından
D) əmək ehtiyatlarından E) maya dəyərinin aşağı salınması

233. 335 sayılı "Digər ehtiyatlar" hesabında əks etdirilən əməliyyatların uçotu neçə nömrəli jurnal-orderdə aparılır?

- A) 12 sayılı jurnal-orderdə B) 8 sayılı jurnal-orderdə C) 10 sayılı jurnal-orderdə
D) 4 sayılı jurnal-orderdə E) 1 sayılı jurnal-orderdə

234. Kommersiya təşkilatında bankın uzunmüddətli kreditlərinin uçotu üçün hansı hesab ayrılmışdır?

- A) 401 sayılı Uzunmüddətli bank kreditləri
B) 223 sayılı Bankdakı hesablaşma hesabı
C) 444 sayılı Uzunmüddətli məqsədli maliyyələşmələr və daxil olmalar
D) 402 sayılı İşçilər üçün uzunmüddətli bank kreditləri
E) 501 sayılı Qısamüddətli bank kreditləri

235. Maya dəyərinin quruluşu dedikdə nə başa düşülür?

- A) İstehsalatda çəkilən məsrəflərin ümumi məbləğində maya dəyərinin ayrı-ayrı iqtisadi ünsürlərinin xüsusi çəkisinin faiz nisbəti
B) istehsalat məsrəflərinin bir sıra əlamətləri, yəni xərclərin iqtisadi məzmunu və təyinatı
C) xərclərin maya dəyərinə aid edilməsi üsulu, onların tərkibi
D) istehsalın həcmi, xərclərin əmələgəlmə sferası ünsürləri
E) material məsrəfləri, əməyin ödənilməsinə məsrəflər, istehsalata çəkilən məsrəflərin ümumi məbləği

236. Müəssisənin xərcləri hansı dövrdə məhsulların maya dəyərinə daxil edilir?

- A) cari dövrdə B) məhsul buraxılışından sonrakı hesabat dövründə
C) hazır məhsul satıldıqda D) inventarlaşmadan sonra E) inventarlaşmadan əvvəl

237. Mənfəətin hansı göstəricisi iqtisadi subyektin sərəncamında qalır?

- A) bölüşdürülməyən mənfəət B) məhsul satışından olan gəlir
C) vergiyə cəlb olunmaya qədər müəyyən edilən mənfəət
D) hesabat dövrünün ümumi gəliri E) xalis mənfəət

238. Satışdan olan gəlirlər hansı gəlirlərdən formalaşır?

- A) satılmış məhsullara görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
B) azqiymətli və tez köhnələn əşyaların satışından gəlirlər
C) materialların azqiymətli və tez köhnələn əşyaların satışından olan vəsaitlərdən
D) alınmış məhsullara görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
E) qiymətli kağızların satışından və satılmış məhsullara görə alıcılardan daxil olmuş pul vəsaitlərindən

239. Sənaye müəssisələrində hazırlanan məhsulun maya dəyərinin əsasını hansı xərc maddəsi təşkil edir?

- A) material məsrəfləri
- B) əməyin ödənilməsi
- C) köməkçi istehsalın bütün xidmətləri xərcləri
- D) ümumistehsal və ümumtəsərrüfat xərcləri
- E) əsas vəsaitlərin amortizasiyası və təmiri xərcləri

240. Məhsulun maya dəyəri hansı proses nəticəsində müəyyən edilir?

- A) kalkulyasiya etmək
- B) inventarlaşma aparmaq
- C) qiymətləndirmə aparmaq
- D) xüsusi hesablaşma aparmaq
- E) uçot yazılışları aparmaq

241. Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- A) yalnız hesablaşma hesabında pul olduğu zaman
- B) hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- C) hesablaşma hesabında pul olmayan zaman
- D) hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
- E) bank şərtlərinə əsasən

242. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- A) hazır məhsul
- B) xammal
- C) bitməmiş istehsal
- D) anbarda olan material
- E) yarımfabrikatlar

243. Əsas istehsaldan buraxılan hazır məhsulların anbara daxil olması hansı yazılış ilə həyata keçirilir?

- | | | | |
|----------|-----|--------|-----|
| A) debet | 204 | kredit | 202 |
| B) debet | 201 | kredit | 207 |
| C) debet | 205 | kredit | 201 |
| D) debet | 204 | kredit | 205 |
| E) debet | 204 | kredit | 206 |

244. Hazır məhsul neçə nömrəli hesabda aparılır?

- A) 204
- B) 533
- C) 531
- D) 244
- E) 711

245. Satış hesabı və məhsul satışı ilə əlaqədar hesabların əməliyyatlarının uçotu neçə nömrəli jurnal orderdə aparılır?

- A) 11 saylı jurnal- orderdə
- B) 8 saylı jurnal- orderdə
- C) 6 saylı jurnal- orderdə
- D) 1 saylı jurnal - orderdə
- E) 12 saylı jurnal – orderdə

246. Kommersiya xərclərinin analitik uçotu neçə nömrəli cədvəldə aparılır?

- A) 15 saylı cədvəldə
- B) 12 saylı cədvəldə
- C) 8 saylı cədvəldə
- D) 10 saylı cədvəldə
- E) 16 saylı cədvəldə

247. 335 saylı “Digər ehtiyatlar” hesabında əks etdirilən əməliyyatların uçotu neçə saylı jurnal- orderdə aparılır?

- A) 12 saylı jurnal- orderdə
- B) 15 saylı jurnal – orderdə
- C) 10 saylı jurnal – orderdə
- D) 11 saylı jurnal – orderdə
- E) 2 saylı jurnal – orderdə

248. İxtisar olunmuş jurnal- order forması zamanı xüsusi təyinatlı fondlar neçə saylı jurnal – orderdə aparılır?

- A) 7 saylı jurnal orderdə
- B) 12 saylı jurnal orderdə

- C) 8 sayılı jurnal orderdə
E) 2 sayılı jurnal orderdə

D) 6 sayılı jurnal orderdə

249. Yığım və istehlak fondları mənfəət hesabına yaradılan zaman necə mühasibat yazılışı verilir?

A) debet	341	kredit	335
B) debet	801	kredit	335
C) debet	534	kredit	521
D) debet	711	kredit	601
E) debet	601	kredit	244

250. Təşkilata uzunmüddətli kreditlər alınan zaman necə mühasibat yazılışı verilir?

A) debet	223	kredit	401
B) debet	223	kredit	501
C) debet	221	kredit	223
D) debet	522	kredit	223
E) debet	521	kredit	223